

Better research, better policy, better reform

CESD | CENTER FOR ECONOMIC
& SOCIAL DEVELOPMENT

Global Think-Tank

PH international

ADVANCING SOCIETIES, CONNECTING PEOPLE



Monthly Report on Trainings – SUMGAYIT

**Center for Economic and Social Development (CESD)
44 Jafar Jabbarly str.
Baku, Az1065
AZERBAIJAN**

Phone; (99412) 594 36 65

Fax (99412) 594 36 65

Email; info@cesd.az

URL; www.cesd.az

**CESD PRESS
Baku, April, 2019**

Summary of Trainings

The Center for Economic and Social Development completed the implementation of a series of workshops under the "Initiatives for Empowering Local Communities in Azerbaijan" project, supported by PH International. A series of 12 workshops have been developed by 5 trainers who participated in a specialized training on the topic in December 2018 in Tbilisi, Georgia. The series of 12 workshops was simultaneously presented in Baku, Sumgayit and Absheron. This report will detail the 5 workshops that were completed in March in Sumqayıt, Azerbaijan. A selection of photos follows the English version of the report, with the Azerbaijani report found after the photos. For more information, please check the project's Facebook page:

<https://www.facebook.com/IcmalarinDesteklenmesi/>

İqtisadi və Sosial İnkişaf Mərkəzi "PH International" tərəfindən dəstəklənən "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" layihəsi çərçivəsində bir sıra seminarların keçirilməsini tamamlayıb. 2018-ci ilin dekabr ayında Gürcüstanın Tbilisi şəhərində xüsusi təlimdə iştirak edən 5 treyner tərəfindən mövzu ilə bağlı 12 seminardan ibarət bir seriya hazırlanmışdır. 12 seminar eyni vaxtda Bakı, Sumqayıt və Abşeronda keçirilib. Bu hesabatda mart ayında Sumqayıt şəhərində başa çatdırılmış 5 təlim təqdim olunur. Hesabatın İngilis dilli versiyasından sonra təlimlər zamanı çəkilmiş fotoşəkilləri, daha sonra isə hesabatın Azərbaycan dilində olan versiyasını tapa bilərsiniz. Daha ətraflı məlumat üçün, zəhmət olmasa layihənin Facebook səhifəsinə baxın:

<https://www.facebook.com/IcmalarinDesteklenmesi/>

Sumgayit

04.03.2019

On March 4, 2019, the Center for Economic and Social Development (CESD) organized another event within the framework of the "Initiatives for Empowering Local Communities" project in Sumgayit. Representatives of civil society, students, employees of Sumgayit Youth House and volunteers attended the event. After brief introduction trainer Rashad Hasanov started a training on the topic "Terrorist Recruitment Mechanisms". First of all, the participants were asked the question "Could you (or your loved ones) be recruited by a radical group?" and a discussion was held around this question. After the discussion, the participants were given detailed information about terrorist recruitment mechanisms and it was noted that 5 out of every 12 people were recruited online. Later, the general profile of the people recruited by ISIS was developed with the help of the participants and it was revealed that most of these people are men aged 18-29. In the second part of the training participants were informed about different recruitment places. It was noted that these recruitment places are usually religious institutions, schools, universities or prisons. Later on, the events that triggered people's involvement in various terrorist organizations or radical groups were discussed. It was noted that these events can be divided into different categories, such as economic, social, political and personal factors.

At the end of the training, the participants were given a task to create a radical group. Active involvement of participants, especially young people, was observed during the group work. Then the results of the assignment were presented to the trainer and other participants. The event ended with lunch break.

07.03.2019

On March 7, 2019, the Center for Economic and Social Development (CESD) organized another event within the framework of the "Initiatives for Empowering Local Communities" project at Youth House in Sumgayit. Representatives of different social groups, young activists, students, employees of Sumgayit Youth House and volunteers attended the event. After brief introduction trainer Rashad Hasanov started a training on the topic "Terrorism and Women". First, the participants were informed about the history of women's participation in terrorist activities and the Palestinian terrorist Vefa Idris was mentioned. Then, together with the participants, the general profile of terrorist women was identified. It was noted that these women are usually young, widowed women or women who are dependent on their family in socio-economic issues. In the second part of the training, the participants were informed about the duties of women in terrorist organizations. It was noted that those women are engaged in various activities such as carrying weapons, collecting money or sending messages. Then the participants were informed about Caucasian and European terrorists and the reasons pushing them to be a terrorist were discussed. At the end of the training the participants were given a group assignment and the outcomes of the assignment was presented to the trainer and other participants. The event ended with lunch break.

11.03.2019

On March 11, 2019, the Center for Economic and Social Development (CESD) organized another event within the framework of the "Initiatives for Empowering Local Communities" project in Sumgayit. Representatives of civil society, students, employees of Sumgayit Youth House and volunteers attended the event. After brief generalization of the course trainer Rashad Hasanov started a training on the topic "De-radicalization and narratives preventing radicalization". First, participants were given new insights on the concepts radicalization and de-radicalization, and it was noted that de-radicalization is a process that results in a radical individual being less radical. Later participants were informed about national de-radicalization programs. It was noted that these programs are divided into two categories: individual de-radicalization and collective de-radicalization of individuals. These programs include activities like work with educational institutions, prison programs, alliance of civilizations and intercultural dialogue, and so on. Later, the participants were informed about religious, ethical, ideological narratives that were alternative or counter-narratives. At the end of the training, the participants were given a group assignment to prepare speech for prisoners. Later groups presented their speeches to the instructor and other participants. The event ended with lunch break.

13.03.2019


On March 13, 2019, the Center for Economic and Social Development (CESD) organized another event within the framework of the "Initiatives for Empowering Local Communities" project in Sumgayit. Representatives of civil society, students, employees of Sumgayit Youth House and volunteers attended the event. After brief introduction trainer Rashad Hasanov started a training on the topic "Media and radical narratives". First of all, participants were informed about the importance of the media. It was noted that media can play both friendly and hostile roles. Later, the topic ethical journalism and terrorism was discussed. It was noted that the basic principles of journalism are divided into five categories: truth and accuracy, independence, justice and impartiality, humanity, and

transparency. In the second part of the training participants were informed about the basic principles of coverage of terrorism in media. It was noted that stereotypes and generalizations should not be allowed when defining and publicizing the facts. The pictures and news in media can be misleading sometimes. Therefore, when posting any picture in the media, you need to have accurate information about the place and date it's been taken. At the end of the training group work was organized to check the understanding of the subject by participants. The groups were given a task to find out any article published in the media and conduct a narrative analysis on it. Then the results of the group work were presented to the trainer. The event ended with lunch break.

14.03.2019

On March 14, 2019, the Center for Economic and Social Development (CESD) organized another event within the framework of the "Initiatives for Empowering Local Communities" project at Youth House in Sumgayit. Representatives of different social groups, young activists, students, employees of Sumgait Youth House and volunteers attended the event. This event was mainly dedicated to the generalization of the course, as this was the last training within the framework of the project. In the first part of the training, the concepts of radicalism, terrorism and extremism have been discussed once again. Later, the factors promoting radicalization and extremism were grouped into three categories being social, political and economic factors. The second part of the training discussed the current situation in our country and identified potential factors that could lead to radicalization. Participants also expressed their views on the work that can be done to combat radical groups in the future. In the last part of the training, Q&A session has been organized to clarify the participants' questions. Then, an evaluation form was presented to the participants in order to get their feedback on previous trainings. The event ended with lunch break.







Təlimlərin Hesabatı

Sumqayıt

04.03.2019

4 mart 2019-cu il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Sumqayıt şəhərində "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində daha bir tədbir təşkil edib. Tədbirdə vətəndaş cəmiyyəti təmsilçiləri, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib. Qısa girişdən sonra treyner Rəşad Həsənov "Terrorist rekrut mexanizmləri" mövzusunda təlimə start verib. İlk öncə iştirakçılara "Sizi və ya yaxınlarınızı radikal qruplar rekrut edə bilərmə?" sualı ünvanlanıb və bu sual ətrafında müzakirə aparılıb. Müzakirədən sonra iştirakçılara terror rekrutinq mexanizmi izah olunub və hər 12 nəfərdən 5-in onlayn rekrut olunduğu vurğulanıb. Daha sonra iştirakçılarla birlikdə İŞİD tərəfindən rekrut olunan insanların ümumi profili müəyyən edilib və qeyd olunub ki, bu insanların əksəriyyəti 18-29 yaşlı kişilərdir. Təlimin ikinci hissəsində iştirakçılara müxtəlif rekrut məkanları haqqında məlumat verilib. Qeyd olunub ki, bu rekrut məkanları adətən dini institutlar, məktəblər, universitetlər yaxud həbsxanalar olur. Daha sonra insanların müxtəlif terror təşkilatlarına yaxud radikal qruplara qoşulmasına təkan verən hadisələr müzakirə olunub. Qeyd edilib ki, bu hadisələr iqtisadi, sosial, siyasi və şəxsi amillər kimi müxtəlif kateqoriyalara ayrıla bilər.

Təlimin sonunda iştirakçılara radikal qrup yaratmaqla bağlı tapşırıq verilib. Qrup işi zamanı iştirakçıların, xüsusilə gənclərin aktiv iştirakı müşahidə olunub. Daha sonra tapşırığın nəticələri təlimçi və digər iştirakçılara təqdim olunub. Tədbir nahar fasiləsi ilə başa çatıb.

07.03.2019

7 mart 2019-cu il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Sumqayıt şəhər Gənclər Evinə "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində daha bir tədbir təşkil edib. Tədbirdə müxtəlif sosial qrupların nümayəndələri, gənc aktivistlər, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib. Qısa girişdən sonra treyner Rəşad Həsənov "Terrorizm və qadınlar" mövzusunda təlimə start verib. İlk öncə iştirakçılara qadınların terror fəaliyyətində iştirakının tarixi haqqında məlumat verilib və bu zaman fələstinli terrorist Vəfa İdrisdən bəhs olunub. Daha sonra iştirakçılarla birlikdə terrorçu qadınların ümumi profili müəyyən olunub. Qeyd olunub ki, bu qadınlar adətən gənc, boşanmış yaxud sosial-iqtisadi məsələlərdə ailəsindən asılı olan qadınlardır. Təlimin ikinci hissəsində iştirakçılara qadınların terror təşkilatlarında icra etdiyi vəzifələrlə bağlı məlumat verilib. Qeyd olunub ki, qadınlar silah daşımaq, pul toplamaq yaxud mesaj ötürmək kimi müxtəlif işlərlə məşğul olurlar. Daha sonra iştirakçılara qafqazlı və avropalı terrorçu qadınlar haqqında məlumat verilib və onların terrorist olmasına gətirib çıxaran səbəblər müzakirə olunub. Təlimin sonunda iştirakçılara qrup tapşırığı verilib və tapşırığın nəticəsi təlimçiyə və digər iştirakçılara təqdim olunub. Tədbir nahar fasiləsi ilə başa çatıb.

11.03.2019

11 mart 2019-cu il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tərəfindən Sumqayıt şəhərində "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində daha bir tədbir təşkil olunub. Tədbirdə vətəndaş cəmiyyəti təmsilçiləri, tələbələr, Sumqayıt

Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib. Kursun qısa ümumiləşdirilməsindən sonra treyner Rəşad Həsənov “De-radikallaşma və radikallaşma önləyici narrativlər” mövzusunda təlimə start verib. İlk öncə iştirakçılara radikallaşma və de-radikallaşma anlayışları ilə bağlı yeni izahlar verilib və qeyd olunub ki, de-radikallaşma prosesi radikal bir fərdin daha az radikal olması ilə nəticələnən bir prosesdir. Daha sonra iştirakçılara milli de-radikallaşma proqramları haqqında məlumat verilib. Qeyd olunub ki, bu proqramlar fərdlərin individual de-radikallaşması və kollektiv de-radikallaşma kimi iki yerə bölünür. Bu proqramlara təhsil müəssisələri ilə birlikdə iş, həbsxana proqramları, sivilizasiyaların alyansı və mədəniyyətlərarası dialoq və s. aid oluna bilər. Daha sonra iştirakçılara alternativ yaxud əks narrativlər olan dini, etik, ideoloji narrativlər haqqında məlumat verilib. Təlimin sonunda iştirakçılara həbsxana məhbusları üçün nitq hazırlamaqla bağlı qrup tapşırığı verilib. Daha sonra qruplar öz nitqlərini təlimçiyə və digər iştirakçılara təqdim ediblər. Tədbir nahar fasiləsi ilə başa çatıb.

13.03.2019

13 mart 2019-cu il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Sumqayıt şəhərində "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində daha bir tədbir təşkil edib. Tədbirdə vətəndaş cəmiyyəti təmsilçiləri, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib. Qısa girişdən sonra treyner Rəşad Həsənov “Media və radikal narrativlər” mövzusunda təlimə start verib. İlk öncə iştirakçılara medianın önəmi haqqında məlumat verilib. Qeyd olunub ki, media həm dost, həm də düşmən rolunu oynaya bilər. Daha sonra etik jurnalistika və terrorizm mövzusu müzakirə olunub. Qeyd olunub ki, jurnalistikanın təməl prinsipləri həqiqət və dəqiqlik, müstəqillik, ədalət və tərəfsizlik, insanlıq və şəffaflıq olmaqla beş yerə bölünür. Təlimin ikinci hissəsində iştirakçılara terrorizmin mediada işıqlandırılmasının baza prinsipləri haqqında məlumat verilib. Qeyd olunub ki, faktları müəyyən edərkən və onları ictimailəşdirərkən stereotiplərə və ümumiləşdirmələrə yol vermək olmaz. Yayılan şəkillər və xəbərlər bəzən aldadıcı xarakter daşıya bilər. Buna görə də hər hansı şəkli yayarkən onun çəkilmə yeri və tarixi haqqında dəqiq məlumata sahib olmaq lazımdır. Təlimin sonunda iştirakçıların mövzunu qavrama səviyyəsinin yoxlanılması məqsədilə qrup işi təşkil olunub. Bu zaman qruplara mediada yayılan hər hansı məqaləni tapıb onun üzərində narrativ analiz aparmaqla bağlı tapşırıq verilib. Daha sonra qrup işinin nəticələri təlimçiyə təqdim olunub. Tədbir nahar fasiləsi ilə başa çatıb.

14.03.2019

14 mart 2019-cu il tarixində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Sumqayıt şəhər Gənclər Evinə "Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri" adlı layihə çərçivəsində sonuncu tədbiri təşkil edib. Tədbirdə müxtəlif sosial qrupların nümayəndələri, gənc aktivistlər, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib. Bu tədbir layihə çərçivəsində keçirilən sonuncu təlim olduğu üçün, əsasən, kursun ümumiləşdirilməsinə həsr olunub. Təlimin ilk hissəsində radikalizm, terrorizm və ekstremizm anlayışları bir daha müzakirə olunub. Daha sonra radikallaşma və ekstremizmə təkan verən faktorlar iştirakçılar tərəfindən sosial, siyasi və iqtisadi olmaqla üç kateqoriyada qruplaşdırılıb. Təlimin ikinci hissəsində ölkəmizdəki mövcud vəziyyət müzakirə olunub və radikalizmə səbəb ola biləcək amillər müəyyən olunub. İştirakçılar həmçinin radikal qruplarla mübarizədə görülə biləcək işlərlə bağlı öz fikirlərini bildiriblər. Təlimin sonuncu hissəsində iştirakçıların suallarına aydınlıq gətirmək məqsədilə sual-

cavab sessiyası təşkil olunub. Daha sonra daha əvvəl keçirilmiş təlimlər haqqında iştirakçıların rəylərini öyənmək məqsədilə onlara qiymətləndirmə forması təqdim olunub. Tədbir nahar fasiləsi ilə başa çatıb.